

MƏXFİLİK BİLDİRİŞİ – Ölkəyə xas müddəalar
Roche Diabetes Care Rəqəmsal Həlləri və Xidmətləri

Qüvvəyə minmə tarixi: 1 iyun 2025-ci il

11. ÖLKƏYƏ XAS MÜDDƏALAR

Konkret ölkəyə keçmək üçün buraya klikləyin: [Argentina](#) | [Avstraliya](#) | [Belçika](#) | [Braziliya](#) | [Çili](#) | [Kolumbiya](#) | [Xorvatiya](#) | [Çex Respublikası](#) | [Ekvador](#) | [Avropa İttifaqı](#) | [Fransa](#) | [Almaniya](#) | [Malayziya](#) | [Meksika](#) | [Niderland](#) | [Panama](#) | [Peru](#) | [Filippin](#) | [Singapur](#) | [Sloveniya](#) | [Cənubi Afrika](#) | [İspaniya](#) | [İsveç](#) | [İsveçrə](#) | [Tailand](#) | [Türkiyə](#) | [Birləşmiş Krallıq](#) | [Uruqvay](#) | [ABŞ](#) |

11.1 Argentina

Argentinada yaşayırsınızsa, Məxfilik Bildirişinin məzmununun hüquqi əsası və fərdi məlumatlarla bağlı hüquqlarınız 25.326 sayılı Fərdi Məlumatların Qorunmasına dair Qanun və əlaqədar normativ aktlarla tənzimlənir.

25.326 sayılı Qanunun icraçı orqanı olan İctimai İnformasiyaya Giriş üzrə Agentlik yanında FƏRDİ MƏLUMATLARIN QORUNMASI ÜZRƏ MİLLİ İDARƏ (FMQMİ) fərdi məlumatların mühafizəsi ilə əlaqədar istənilən məsələ ilə bağlı daxil olan sorğulara, şikayətlərə və ya iddialara cavab vermək səlahiyyətinə malikdir. Ünvan: Av. Pte. Gral. Julio A. Roca 710, 2nd Floor, Autonomous City of Buenos Aires, Argentina; telefon: (011) 2821-0047 (daxili nömrə ilə) 8846; e-poçt: datospersonales@aaip.gob.ar.

11.2 Avstraliya

Avstraliyada yaşayırsınızsa, Məxfilik Bildirişinin məzmununun hüquqi əsası və fərdi məlumatlarla bağlı hüquqlarınız 1988-ci ildə Avstraliya federal parlamenti tərəfindən qəbul edilən Məxfilik Aktı (Cth) ("Akt") ilə tənzimlənir.

FƏRDİ MƏLUMATLARIN XARİCDƏ AÇIQLANMASI

Sizdən və ya haqqınızda toplanmış məlumatlar Avstraliyada və ya Amerika Birləşmiş Ştatları və Almaniya kimi Avropa İttifaqı ölkələrində olanlar da daxil olmaqla, Roche və ya onun dünya üzrə filialları, onun və ya onların subpodratçılarının və ya əməkdaşlarının obyektlərinin yerləşdiyi hər hansı digər ölkəyə ötürülə, saxlanıla və emal oluna bilər.

Fərdi məlumatlarınız digər Roche mənbələrindən alınan məlumatlarla ümumiləşdirilə və Almaniya, Fransa və ABŞ da daxil olmaqla yurisdiksiyalarda məxfiliyə dair qanunların fərqli ola biləcəyi Avstraliyadan kənar yerləşən kompüterlərdə və ya veb-əsaslı verilənlər bazası sistemlərində saxlanıla və ya emal oluna bilər.

Fərdi məlumatlarınız Roche şirkətinin kompüterlərində və ya veb-əsaslı verilənlər bazası sistemlərində saxlanıla, idarə oluna və emal oluna bilər və global Roche Group daxilindəki hər hansı filial (Roche filialları), Roche filialları və/və ya tənzimləyici orqanlarla işləyən üçüncü tərəflər tərəfindən və ya qanunla tələb olunduğu zəruri hallarda əldə edilə və onlarla paylaşıla bilər.

Roche məlumatların Avstraliyadan kənara ötürülməsi halında həmin yurisdiksiyalarda fərdi məlumatlarınızın adekvat şəkildə qorunmasını təmin etmək məqsədilə tətbiq edilən hüquqi tələblərə uyğun olaraq müvafiq ehtiyat tədbirlərinin (məsələn, müqavilə öhdəlikləri) görülməsini təmin edəcək.

MƏLUMATLARIN SIZMASI

Roche üçüncü tərəfin fərdi məlumatlarınıza icazəsiz giriş imkanı əldə etdiyini və ya onlardan istifadə etdiyini aşkar edərsə və bu pozuntunun sizə ciddi zərərinin olma ehtimalı varsa, Roche dərhal sizinlə əlaqə saxlayacaq və Avstraliya Məlumat Komissarının İdarəsini məlumatlandıracaq.

ƏLAQƏ

Fərdi məlumatlarınızın lazımi qaydada emalı üçün prosedurlarımızı daim təkmilləşdirməyə çalışırıq. Əgər hər hansı sualınız varsa və ya məxfiliyin qorunması ilə bağlı tədbirlərimiz haqqında daha çox məlumat əldə etmək istəyirsinizsə, aşağıdakı vasitələrin hər hansı biri ilə Roche ilə əlaqə saxlayın:

Poçt: Diqqətinə: Məxfilik üzrə məsul şəxs, Roche Diabetes Care Australia Pty Ltd, PO Box 6266, North Ryde NSW 2113

E-poçt: australia.dc_privacy-request@roche.com

11.3 Belçika

Belçikada Rəqəmsal Həllərdən istifadə etdiyiniz zaman Məxfilik Bildirişinə daxil edilən və onun bir hissəsini təşkil edən aşağıdakı şərtlər sizə şamil edilir.

Bu Məxfilik Bildirişində qeyd olunan fərdi məlumatlarınız Fərdi Məlumatların Emalı ilə bağlı Fiziki Şəxslərin Qorunması haqqında 30 iyul 2018-ci il tarixli Qanunun (GDPR-in İcra Aktı) və Avropa İttifaqının Ümumi Məlumatların Qorunması Reqlamentinin (2016/679/EU) ("GDPR") müddəalarına uyğun olaraq emal ediləcək.

Məxfiliyə dair hüquqlarınız haqqında əlavə məlumat üçün və ya problemi birbaşa Roche ilə həll edə bilmədiyiniz təqdirdə və şikayət ərizəsi ilə müraciət etmək istədikdə Belçikada məxfiliyə dair qanuna əməl olunmasına nəzarət etməyə cavabdeh olan Belçika Məlumatların Mühafizəsi Orqanı ilə contact@apd-gba.be e-poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.

11.4 Braziliya

Braziliyada yaşayırsınızsa, hüquqlarınız və məlumatlarınız "Lei Geral de Proteção de Dados do Brasil" (LGPD) ilə tənzimlənəcək.

11.5 Çili

Çilidə yaşayırsınızsa, hüquqlarınız və məlumatlarınız "Ley de Protección a la Vida Privada" (19.628 sayılı Şəxsi Həyatın Toxunulmazlığı Aktı)" ilə tənzimlənəcək.

11.6 Kolumbiya

Kolumbiyada yaşayırsınızsa, hüquqlarınız və məlumatlarınız 2012-ci il tarixli 1581 sayılı Qanun, 2013-cü il tarixli 1377 sayılı

Fərman, 2015-ci il tarixli 1074 sayılı Fərman və onun hər hansı əlavə və/və ya düzəliş müddəaları ilə tənzimlənəcək. Nəzərə alın ki: (i) hüquqlarınıza hüquqi və ya müqavilə öhdəliklərinə əməl etmək üçün məlumatlarınızın verilənlər bazasında saxlanması tələb olduğu hallar istisna olmaqla, məlumatlarınıza giriş, onlara düzəliş etmək, silinməsinə tələb etmək və/və ya bu sənəddə təqdim edilmiş məlumatların emalına razılığını ləğv etmək imkanı daxildir; (ii) fərdi məlumatlarınız bu sənəddə göstərilən

məqsədlər üçün Roche tərəfindən emal ediləcək; (iii) həssas fərdi məlumatlarla bağlı suallara istənilən cavab könüllüdür; (iv) fərdi məlumatlarınızla bağlı istənilən sual və ya sorğularınızı yuxarıda "Bizimlə Əlaqə" bölməsində qeyd olunduğu kimi Roche-yə göndərə bilərsiniz.

11.7 Xorvatiya

Xorvatiyada yaşayırsınızsa və Rəqəmsal Həllərdən istifadə edirsinizsə, Aİ-nin Ümumi Məlumatların Qorunması Reqlamentinin (Zakon o provedbi Opće uredbe o zaštiti podataka, Official Gazette, No. 42/18) icrasını nəzərdə tutan qanunun və Avropa İttifaqının Ümumi Məlumatların Qorunması Reqlamentinin (2016/679/EU) ("GDPR") müddəaları sizə şamil olunur. Məxfiliyə dair hüquqlarınız haqqında əlavə məlumat üçün və ya problemi birbaşa Roche ilə həll edə bilmədiyiniz təqdirdə və şikayət ərizəsi ilə müraciət etmək istədikdə Xorvatiyada məxfiliyə dair qanuna əməl olunmasına nəzarət etməyə cavabdeh olan Xorvatiyanın Fərdi Məlumatların Qorunması Agentliyi (Agencija za zaštitu osobnih podataka) ilə azop@azop.hr e-poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.

11.8 Çex Respublikası

Çex Respublikasında yaşayırsınızsa, bu Məxfilik Bildirişinə daxil olan və onun bir hissəsini təşkil edən aşağıdakı şərtlər tam şəkildə sizə şamil olunur.

Bu Məxfilik Bildirişində qeyd olunan fərdi məlumatlarınız 110/2019 Sb. sayılı Qanunun, düzəlişlərin edildiyi Fərdi Məlumatların Emalı haqqında Qanunun və GDPR-in müddəalarına uyğun olaraq emal edilir.

GDPR-in 14-cü Maddəsinin 2(e) bəndinə uyğun olaraq nəzarət orqanına şikayət etmək hüququnuz var. Ünvan: Úřad pro ochranu osobních údajů, Pplk. Sochora 27, 170 00 Praqa 7, Çex Respublikası, telefon nömrəsi: +420 234 665 111, e-poçt: posta@uouu.cz.

11.9 Ekvador

Ekvadora yaşayırsınızsa, hüquqlarınız və məlumatlarınız "LEY ORGÁNICA DE PROTECCIÓN DE DATOS PERSONALES Oficio No. T. 680-SGJ-21-0263" ilə tənzimlənəcək.

11.10 Avropa İttifaqı

Avropa İttifaqının Ümumi Məlumatların Qorunması Reqlamentinin (EU) 2016/679 ("GDPR") müddəaları fərdi məlumatlarınıza şamil olduqda: Aİ nümayəndəsi Emil-Barell-Str. 1, D-79639 Grenzach-Wyhlen ünvanında yerləşən, e-poçtu eu.representative.privacy@roche.com olan "Roche Privacy GmbH"-dir.

11.11 Fransa

Fransada Rəqəmsal Həllərdən istifadə etdiyiniz zaman Məxfilik Bildirişinə daxil edilən və onun bir hissəsini təşkil edən aşağıdakı şərtlər sizə şamil edilir.

Bu Məxfilik Bildirişinin müddəaları Fransada tətbiq olunan cari qanunların icazə verdiyi həddə tətbiq edilir. Bu Məxfilik Bildirişi Fransa qanunları ilə tənzimlənir. Fərdi məlumatlar haqqında normativ aktlara uyğun olaraq hər bir maraqlı tərəf ona aid olan məlumata giriş imkanı əldə etmək hüququna, habelə bu məlumatların düzəldilməsi, məhdudlaşdırılması, daşınması, razılığın geri götürülməsi, emalına və ya silinməsinə etiraz etmək hüququna malikdir. Sonuncular həmçinin ölümündən sonra fərdi məlumatlarının emalı ilə bağlı qaydaları da müəyyən edə bilər.

Fərdi məlumatları Roche Diabetes Care France tərəfindən təqdim edilmiş şəxslər france.diabetescare-rgpd@roche.com ilə əlaqə saxlamaqla öz hüquqlarından istifadə edə və fərdi

hüquqlarının pozulduğunu əsas gətirərək İnformasiya Texnologiyaları və Vətəndaş Azadlıqları üzrə Milli Komissiyaya (CNIL/www.cnil.fr) şikayət ərizəsi ilə müraciət edə bilərlər.

11.12 Almaniya

Bəzi mySugr məhsulları və xidmətləri Almaniya Rəqəmsal Səhiyyə Qanunu ("Rəqəmsal Səhiyyə Tətbiqi") kimi qanunvericiliklə müəyyən edilmiş səhiyyə proqramlarının bir hissəsi ola bilər. Rəqəmsal Səhiyyə Tətbiqlərinin İstifadəçilərinin bu cür Məlumatları bu bölmədə daha ətraflı təsvir olunan bütün qanunvericilik tələblərinə uyğun emal ediləcək.

Rəqəmsal Səhiyyə Tətbiqlərinin İstifadəçilərinin Məlumatları məhsulun təkmilləşdirilməsi və marketing məqsədilə emal edilməyəcək. Qanunvericiliyə əsaslanan məlumatların emalı üçün hüquqi əsas baxımından Rəqəmsal Səhiyyə Tətbiqlərinin İstifadəçilərinin Məlumatları 5.3-cü bölməyə uyğun olaraq yalnız pasiyentlərin təhlükəsizliyi məqsədilə (insidentlərin BfArM-a bildirilməsi) emal ediləcək.

11.13 Malayziya

Malayziyada yaşayırsınızsa, hüquqlarınız və fərdi məlumatlarınız 2010-cu ildə qəbul edilmiş Fərdi Məlumatların Qorunmasına dair Qanun ("PDPA 2010") və onun müvafiq normativ aktları ilə tənzimlənəcək.

11.14 Meksika

Meksikada yaşayırsınızsa, aşağıdakı əlavə bölmələr bu Məxfilik Bildirişindəki hər hansı ziddiyyətli müddəalara tətbiq ediləcək, onları

tamamlayacaq və ya daha yüksək hüquqi qüvvəyə malik olacaq.

Bu Məxfilik Bildirişi "Fiziki Şəxslərə məxsus Fərdi Məlumatların Qorunmasına" dair Federal Qanuna, onun Əsasnaməsinə və Məxfilik Bildirişi üzrə təlimatlara uyğun olaraq tam Məxfilik Bildirişi hesab olunur.

Emal məqsədləri. Fərdi məlumatların müqaviləmizin icrası və qanunla müəyyən edilmiş məqsədlər üçün istifadəsi əsas məqsədlər, fərdi məlumatların məhsulun təkmilləşdirilməsi və sizə müqavilənin əhatə dairəsinə əlavə olaraq məhsul və xidmətlər haqqında maraqlı məlumatların göndərilməsi məqsədilə istifadəsi isə əlavə məqsədlər hesab olunur. Bu Məxfilik Bildirişində göstəriləndi kimi əlavə məqsədlərdən imtina edə bilərsiniz.

Məlumatların ötürülməsi. Fərdi məlumatların Meksikada və ya xaricdə yerləşən holding şirkətimizə, filiallarımıza və ya tövəmə şirkətlərimizə ötürülməsi

və ya qanunla, məhkəmə qərarı və ya inzibati sərəncamla tələb olunduğu zəruri hallarda ötürülməsi üçün sizin razılığınız tələb olunmur.

Məlumatlarınızın bizim məlumatı emal edən tərəflərimizə ötürülməsi nəzərdə tutulmur və bunun üçün sizin razılığınız tələb olunmur.

Hüquqlarınız. Sizin haqqınızda hansı fərdi məlumatlara malik olduğumuzu və məlumatların emalı şərtlərini (Giriş) bilmək; fərdi məlumatlarınız köhnəlmiş, qeyri-dəqiq və ya natamam olduqda düzəldilməsini (Düzəliş) tələb etmək; onların qeydlərimizdən və ya verilənlər bazamızdan silinməsinə (Silinmə) tələb etmək;

və fərdi məlumatlarınızın konkret məqsədlər üçün istifadəsinə etiraz etmək hüququ (Etiraz) hüququnuz var. Bu hüquqlar ARCO hüquqları (məlumatların qorunmasına dair fundamental hüquqlar) kimi tanınır.

ARCO hüquqlarından hər hansı birindən istifadə üçün bu Məxfilik Bildirişinin 8-ci bölməsində qeyd olunan əlaqə məlumatları vasitəsilə aşağıdakı tələblərlə sorğu göndərməlisiniz: (i) tam adınız; (ii) rəsmi şəxsiyyət vəsiqənin surəti (pasport, seçici qeydiyyat vəsiqəsi və ya sürücülük vəsiqəsi); (iii) giriş, düzəliş, silmə və ya etiraz hüququndan istifadə etmək istədiyiniz fərdi məlumatların aydın təsviri və (iv) və ya məlumatlarınızın yerini müəyyən etməyə kömək edəcək hər hansı digər element.

Məlumat nəzarətçisi 20 gün ərzində tələb olunan ARCO hüququndan istifadənin mümkünlüyü barədə sizə məlumat verəcək.

Cavabda sorğuya baxılıb-baxılmaması ilə bağlı məlumat veriləcək və baxıldığı təqdirdə, 15 iş günü ərzində sorğunun icrasını öhdəməzə götürürük. Son tarixlər tətbiq olunan qanunda göstərilən şərtlərə uyğun olaraq uzadıla bilər. Giriş hüququnuzdan istifadə etmək istəsəniz, sizə rəqəmsal sənədlər təqdim ediləcək.

Siz həmçinin fərdi məlumatlarınızın emalına verdiyiniz razılığı geri götürə və fərdi məlumatlarınızın istifadəsini və ya açıqlanmasını məhdudlaşdırma bilərsiniz. Nəzərə alın ki, fərdi məlumatlarınızın qanuni əsaslarla emalının davam edilməsi tələb olunduğu hallarda sorğunuzu dərhal yerinə yetirə bilməyəcəyik.

Avtomatlaşdırılmış texnologiyalar. Rəqəmsal Həllərdən istifadənilə bağlı fərdi məlumatları toplamaq üçün avtomatlaşdırılmış texnologiyalardan istifadə edə bilərik.

11.15 Niderland

Niderlandda Rəqəmsal Həllərdən istifadə etdiyiniz zaman Məxfilik Bildirişinə daxil edilən və onun bir hissəsini təşkil edən aşağıdakı şərtlər sizə şamil edilir. Bu Məxfilik Bildirişində qeyd olunan fərdi məlumatlarınız məxfiliyə dair qanunlar və normativ aktlar, xüsusilə də Ümumi Məlumatların Qorunması Reqlamentinin icrasına dair Qanuna (GDPR-in İcra Aktı) və Ümumi Məlumatların Qorunması Reqlamentinə (2016/679/EU) ("GDPR") uyğun olaraq emal ediləcək. Fərdi məlumatlarınızın emalının müvafiq qanun və normativ aktlara uyğun həyata keçirilmədiyini hesab edirsinizsə, Niderlandın Məlumatların Qorunması Orqanına (<https://autoriteitpersoonsgegevens.nl/nl> və ya +31 (0) 88 - 1805 250 telefon nömrəsi) şikayət ərizəsi ilə müraciət edə bilərsiniz.

11.16 Panama

Panamada yaşayırsınızsa, Məxfilik Bildirişinin məzmununun hüquqi əsası və fərdi məlumatlarla bağlı hüquqlarınız düzəlişlərin edildiyi

81 sayılı Fərdi Məlumatların Qorunmasına dair Qanunla tənzimlənir.

İstifadəçinin bu Məxfilik Bildirişinin 8-ci bölməsində göstərilən əlaqə məlumatları vasitəsilə əlaqə saxlamaqla təqdim olunan məlumatlara giriş imkanı əldə etmək, onlara düzəliş etmək (yanlış və ya qeyri-dəqiq məlumatlar), silmək və ləğv etmək (məqsədəuyğun hesab edildikdə bu razılığı ləğv etmək) hüququ vardır və istənilən məsələlər qanunvericiliklə müəyyən edilmiş müddət ərzində həll olunacaq. Silmə və razılığın ləğvi hüquqları istənilən halda Roche-nin məlumatları yalnız davam edən öhdəliklərini yerinə yetirmək məqsədilə saxlama ehtiyacından asılı olacaq.

11.17 Peru

Rəqəmsal Həllər vasitəsilə toplanmış fərdi məlumatların emalı

29733 sayılı Fərdi Məlumatların Qorunması haqqında Qanuna, onun Əsasnaməsinin və Təhlükəsizlik Direktivinin müddəalarına ciddi riayət edilməklə həyata keçiriləcək.

Fərdi məlumatlardan bu Məxfilik Bildirişində göstərilən məqsədlər üçün istifadə olunacaq. Açıq şəkildə icazə verilməsi şərtinə, fərdi məlumatlardan şirkətin təklif etdiyi məhsul və xidmətlər haqqında məlumat göndərmək üçün istifadə oluna bilər.

ROCHE bildirir ki, İstifadəçi özü və müvafiq hallarda onu təmsil edən şəxslər tərəfindən həyata keçirilən hüquqlarını həyata keçirmək üçün 8-ci bölmədə göstərilən əlaqə vasitələri ilə və ya aşağıdakı ünvanla yazılı və imzalanmış sorğu göndərməklə və ya peru.atencion_diabetes_care@roche.com ünvanına e-məktub göndərməklə giriş, yeniləmə, əlavə etmə, düzəliş etmə və silmə hüquqlarını, məlumat təchizatının qarşısını almaq və emala və ya məqsədli emala etiraz etmək, habelə fərdi məlumatlarının emalı üçün verdiyi razılığı ləğv etmək imkanına malikdir: Calle Dionisio Derteano No. 144, mənzil 1301, district of San Isidro, province and department of Lima. Sorğuda aşağıdakı məlumatlar olmalıdır: İstifadəçinin adı və soyadı, bildirişlərin göndərilməsi üçün ünvan, milli şəxsiyyət vəsiqəsinin və ya pasportun surəti və əsaslandırılmış sorğu. Başqa şəxs və ya şəxslər tərəfindən təmsil olunduğu təqdirdə, bunu təsdiq edən etibarlı sənədlər olmalıdır. İstifadəçi hüquqlarının həyata keçirilməsi prosesində lazımi xidmətlə təmin olunmadığını hesab etdiyi təqdirdə, Fərdi Məlumatların Qorunması üzrə Milli İdarəyə iddia ərizəsi ilə müraciət edə bilər.

11.18 Filippin

Müntəzəm sınaq, qiymətləndirmə və təhlil prosedurları (GDPR-in 32-ci maddəsi, 1-ci paragraf, d bəndi; GDPR-in 25-ci maddəsi, 1-ci paragraf) İnsidentlərə cavab tədbirlərinin idarə edilməsi. Roche-nin Qlobal Məlumat Məxfiliyi şöbəsi tərəfindən məlumatların pozulması halı ilə bağlı filiala (PH) bildiriş daxil olduqdan sonra Məlumatların Qorunması üzrə Yerli Məsul Şəxsə 24 saat ərzində bildiriş təqdim etməlidir.

11.19 Sinqapur

Sinqapurda yaşayırsınızsa, hüquqlarınız və fərdi məlumatlarınız 2012-ci ildə qəbul edilmiş Fərdi Məlumatların Qorunmasına dair Qanunla ("PDPA") tənzimlənəcək və bu müqaviləyə əsasən Roche və/və ya onun təyin etdiyi üçüncü tərəflər tərəfindən fərdi məlumatların emalı ilə bağlı razılığınız bu məlumat Rəqəmsal Həllərdə Roche-yə yüklənməzdən və təqdim edilməzdən əvvəl PDPA-ya uyğun olaraq alınmalıdır.

11.20 Sloveniya

Sloveniyada yaşayırsınızsa və Rəqəmsal Həllərdən istifadə edirsinizsə, Fərdi Məlumatların Qorunmasına dair Qanunun (Zakon o varstvu osebnih podatkov, Official Gazette, No. 163/22) və Ümumi Məlumatların Qorunması Rəqlamentinin (2016/679/EU) ("GDPR") müddəaları sizə şamil olunur. Məxfiliyə dair hüquqlarınız haqqında əlavə məlumat üçün və ya problemi birbaşa Roche ilə həll edə bilmədiyiniz təqdirdə və şikayət ərizəsi ilə müraciət etmək istədikdə Sloveniyada məxfiliyə dair qanununa əməl olunmasına nəzarət etməyə cavabdeh olan Sloveniya Məlumatların Mühafizəsi Orqanı (Informacijski pooblaščenec) ilə gp.ip@ip-rs.si e-poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.

11.21 Cənubi Afrika

Cənubi Afrikada yaşayırsınızsa və Rəqəmsal Həllərdən istifadə edirsinizsə, 2013-cü ildə qəbul edilmiş 4-cü Fərdi Məlumatların Qorunmasına dair Qanunun ("POPI") müddəaları sizə şamil olunur

11.22 İspaniya

Məlumatların bloklanması 5 dekabr tarixli 3/2018-ci sayılı Fərdi Məlumatların Qorunması və rəqəmsal hüquqların təminatı haqqında qanunun (bundan sonra "Üzvi Qanun 3/2018") 32-ci maddəsinin müddəalarına uyğun olaraq qeyd olunan maddədə göstərilən istisnalardan biri tətbiq olunmadığı müddətcə Roche məlumatlara düzəlişlərin edilməsi və ya silinməsi tələb olunduqda onları bloklayacaq və bu emalın nəticəsində öhdəliklər yarandığı müddətcə və yalnız müvafiq məhdudiyət müddəti ərzində bloklaşdırmağa davam edəcək. Bu müddətin sonunda məlumatlar məhv edilməlidir.

11.23 İsveç

Hər hansı bir sualınız varsa, məlumatlarınızın surətini tələb etmək, fərdi məlumatlarınıza düzəliş etmək və ya onları silmək və ya fərdi məlumatlarınızın istifadəsini məhdudlaşdırmaq istəyirsinizsə, bu Məxfilik Bildirişinin 8-ci bölməsində göstərilən əlaqə məlumatlarından istifadə edərək bizimlə əlaqə saxlayın. Fərdi məlumatlarınızın emalının GDPR-in müddəalarını pozduğunu hesab edirsinizsə, İsveçdəki məlumatların məxfiliyinə nəzarət orqanı olan Integritetsskyddmyndigheten-ə şikayət ərizəsi ilə müraciət etmək hüququnuz var.

11.24 İsveçrə

İsveçrədə yaşayırsınızsa, Federal Konstitusiyanın 95(1), 97(1), 122(1) və 173(2) maddələrinə əsaslanan 25 sentyabr 2020-ci il tarixli Məlumatların Qorunmasına dair Federal Qanunun (Məlumatların Qorunması Aktı, DSG) müddəaları 1 sentyabr 2023-cü il tarixində qüvvəyə minmişdir, hər iki halda ən son versiyada, məcburi və qeyri-dispozitiv müddəalarla əlaqəli olduğu dərəcədə, və (ii) aşağıdakı əlavə müddəalar əlavə olaraq tətbiq edilir:

Fərdi məlumatlarınızın saxlanması/saxlanma müddəti
Fərdi məlumatlarınızı

- emal məqsədilə zəruri olduğu müddətcə,
- onların saxlanması ilə bağlı qanuni maraqlarımız olduğu müddətcə və
- saxlanma üzrə qanunlar məlumatlara şamil edildiyi müddətcə emal edirik.

Bu müddətlərin sonunda fərdi məlumatlarınız silinir və ya anonimləşdirilir.

Fərdi məlumatlarınızla bağlı hüquqlarınız barədə informasiya

İsveçrədə tətbiq olunan məlumatların qorunması üzrə qanunvericiliyin şərtlərinə uyğun olaraq,

fərdi məlumatlarınızla bağlı aşağıdakı hüquqlarınız var:

- saxlanılan fərdi məlumatlarınız haqqında məlumat almaq hüququ;
- qeyri-dəqiq və ya natamam fərdi məlumatlara düzəlişlərin edilməsi və ya mübahisə haqqında bildirişin əlavə edilməsi hüququ;
- müvafiq emal sizin razılığınıza əsaslandığı və ya müqavilənin icrası üçün zəruri olduğu hallarda
- müəyyən fərdi məlumatların strukturlaşdırılmış, ümumi istifadə edilən və
- kompüterlər və digər cihazlar tərəfindən oxuna bilən formatda surətini əldə etmək hüququ;
- fərdi məlumatlarınızın emalına etiraz etmək hüququ;
- fərdi məlumatlarınızı silmək və ya anonimləşdirmək hüququ;
- fərdi məlumatlarınızın emalının məhdudlaşdırılması hüququ;
- razılığınız əsasında fərdi məlumatları emal etdiyimiz halda razılığınızı ləğv etmək hüququ.

Ləğv yalnız gələcək üçün etibarlı sayılır və ləğvetmədən sonra da fərdi məlumatların emalına başqa əsaslarla

davam etmək hüququnu özümüzdə saxlayırıq.

Müraciət etmək hüququ

Siz həmçinin məlumatlarınızın emalı ilə bağlı İsveçrədəki məsul nəzarət orqanı olan Eidgenössischen Datenschutz- und Öffentlichkeitsbeauftragten-ə (EDÖB) [Məlumatların Qorunması və İnformasiya Komissarı (FDPIC)] şikayət ərizəsi ilə müraciət edə bilərsiniz.

11.25 Tayland

Taylandda yaşayırsınızsa, hüquqlarınız və məlumatlarınız Fərdi Məlumatların Qorunmasına dair Qanunun (B.E. 2562/"PDPA") müddəaları ilə tənzimlənəcək və siz fərdi məlumatlarınızın PDPA və PDPA-ya aid digər müvafiq qaydalara uyğun olaraq emal olunmasına razılıq verirsiniz.

11.26 Türkiyə

Türkiyədə olan istifadəçilər üçün fərdi məlumatlarınızın emalı ilə bağlı aşağıdakı bölməyə baxın:

Aşağıda sadalanan mövzular haqqında məlumat üçün qeyd edilmiş müvafiq bölməyə baxın:

- Məlumat nəzarətçisinin və əgər varsa, onun nümayəndəsinin şəxsiyyəti → "Məlumat nəzarətçisi";
- Fərdi məlumatların emalı məqsədləri → "Fərdi məlumatların işlənməsi qaydası və hüquqi əsası";
- Emal edilmiş fərdi məlumatların ötürülə biləcəyi şəxslər və bunun məqsədləri → "Fərdi məlumatlarınızı qəbul edən tərəflər";
- Fərdi məlumatların toplanması metodu → "Toplanan fərdi məlumatların kateqoriyaları və mənbələri"

Yuxarıda göstərilən məlumatlara əlavə olaraq, məlumatların emalı

Türkiyənin 6698 sayılı Fərdi Məlumatların Qorunmasına dair Qanunu ("KVKK") ilə tənzimləndiyi üçün hüquqi əsasların fərqli ola biləcəyini nəzərə alın.

Beləliklə, hər bir emal məqsədi üçün hüquqi əsas müvafiq olaraq aşağıdakılardan ibarətdir:

- "Rəqəmsal Həllər tərəfindən təmin edilən əsas xidmətlərin həyata keçirilməsi üçün" → Bunun hüquqi əsası razılıqdır
- "Məhsulun təkmilləşdirilməsi məqsədilə fərdi məlumatlardan istifadə" → Bu emalın hüquqi əsası razılıqdır
- "Fərdi məlumatlardan qanunla müəyyən edilmiş məqsədlər üçün istifadə" → Bunun hüquqi əsası qanuni öhdəliklərimizə əməl etmək imkanındır.

Yuxarıdakı məlumatlara əlavə olaraq KVKK ilə bağlı aşağıdakı hüquqlarınızın olduğunu unutmayın və bu hüquqlardan istifadə etmək üçün turkey.kvkk@roche.com ünvanı vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz:

- a) Fərdi məlumatlarının emal edilib-edilmədiyini öyrənmək;
- b) Məlumatları emal edilibsə, emal haqqında məlumat tələb etmək;
- c) Fərdi məlumatların emalının məqsədini və məlumatların təyinatına uyğun istifadə edilib-edilmədiyini öyrənmək;
- ç) Fərdi məlumatların ötürüldüyü yerli və ya beynəlxalq üçüncü tərəflər haqqında məlumat almaq;
- d) Fərdi məlumatların natamam və ya qeyri-dəqiq emalı zamanı düzəliş tələb etmək;
- e) Fərdi məlumatların silinməsinə və ya məhv edilməsinə tələb etmək;
- f) (d) və (e) altbəndlərinə uyğun olaraq, fərdi məlumatların ötürüldüyü üçüncü tərəflərlə bağlı həyata keçirilmiş əməliyyatlar haqqında bildiriş verilməsinə tələb etmək;

g) Fərdi məlumatların müstəsna olaraq avtomatlaşdırılmış sistemlər tərəfindən təhlilinin hər hansı zərərli nəticəsinə

etiraz etmək;

ğ) Fərdi məlumatların qanunsuz emalı nəticəsində fiziki şəxsə dəyən zərərin ödənilməsini tələb etmək

11.27 Birləşmiş Krallıq

Birləşmiş Krallığın Ümumi Məlumatların Qorunması Reqlamenti (GDPR) və/və ya 2018-ci ildə qəbul edilmiş Məlumatların Qorunmasına dair Qanunu məlumatlarınıza şamil edilirsə: Birləşmiş Krallıqdakı nümayəndə Charles Avenue, Burgess Hill, West Sussex RH15 9RY, Birləşmiş Krallıq ünvanında yerləşən "Roche Diagnostics Limited" şirkətidir. burgesshill.dataprivacy@roche.com

11.28 Uruqvay

Uruqvayda yaşayırsınızsa, hüquqlarınız və məlumatlarınız

18.331 sayılı Məlumatların Qorunmasına dair Qanun, 414/09 sayılı Fərman, 19.670 sayılı Büdcə Qanununun 37-40-cı maddələri və 64/20 sayılı Fərmanla tənzimlənəcək.

11.29 ABŞ

Kaliforniya və ABŞ-ın bir neçə başqa ştatının qanunları məlumatlarınıza şamil edildikdə, hüquqlarınız. Kaliforniyanın və ya digər ABŞ ştatlarının sakinisinizsə, sizə əlçatan ola biləcək bu hüquqların təsvirini [ABŞ-ın Əlavə Məxfilik Bildirişində](#) tapa bilərsiniz. Həmin məxfilik bildirişində qüvvədə olan ştat qanunlarına əsasən malik ola biləcəyiniz hüquqlardan istifadə etmək üçün Roche ilə əlaqə saxlamaq qaydası yer alır.